



**Elşən
Mirişli**

Gəncə şəhəri,
tarixçi

III yazı

Oğuzlar

Oğuzlar Oğuz xanının (Metenin) idarəsi altında toplanan siyasi birlik quran türk boyalların ümumi adıdır. Öncə 'Boz-ox'lar və 'fıx oxlar' adıyla iki böyük qrupa, sonra da Oğuz xanının altı oğlunun etrafında yanmış rularla ayrılmışdır.

Oğuz elində siyasi təşkilat

Dastanlardakı oğuz elində feodal səciyyeli bir siyasi quruluş nəzəre çarpar. Hər bəyin özünə aid və üzərində yalnız özünün hakim olduğu bir ərazisi var. Bəylər yurdlarında ordalarında yaşayaraq, başında durduqları boyu idarə edirlər. Ordalarda qəlebəlik bir xalq var idi. Orda sahibi və ailəsi, nökərlər, xidmetçilər, çobanlar da burada yaşayırdı. Oğuz başbuğlarının ən yaxın əyanları oğul, qardaş kimi əqrəbaldan təşkil olunurdu. Döyüşlərdə iştirak edənlərə ərməgəndən başqa qəlebə ölkə (dirilik) verildiyi qeyd edilir. Oğuzlarda timar sistemi, yaxud ona bənzər bir sistemini olduğunu təsəvvür etmək çətindir. Ordalarda feodalların ümumi işlərini gördükleri divanları var idi. Onların ən yaxın adamları naiblər idi. Bəylərbəyi Qazanın naibinin adı Əliq Qoca oğlu Sarı Qılbaş idi ki, Şöklü Məliyin Qazanın ordasına basqını zamanı ölmüşdü. Oğuz yabqularının naiblərinə kül-ərkin (küzərgin) deyildiyi məlumdur. Oğuzlar İslam dinini qəbul etdiyindən sonra kül-ərkin kəlməsini islətməmiş, ona görə də bu söz tədricən unudulub getmişdir.

Bayandır xan

Oğuz elinin hökmardır. Atası Qamğandır. Bəylərbəyi Qazan xan onun kürəkenidir, oğlu və ya hər hansı bir kişi qohumu yoxdur. Divanından və ordasından kənara çıxmaz. Şəxsiyyəti bəylərbəyi Qazan bəyinkı ilə qarışdırılır. Ağqoyunlu xanədanına yarınmaq məqsədi ilə sonradan daxil olduğu etimalını qüvvətləndirir. Ancaq Bayandır xanın atası Göy xan deyil, Qamğam adlanır. Bu nece izah oluna bilər? Öger dastanlardakı Oğuz eli XI əsrəkən oğuzlarda, onların başında bir yabqu ailəsinin dayanması olduqca zəif bir etimaldır.

Bəylərin ağaların öz qol bəyləridir. Üç-oxların qol bəyi eyni zamanda boz-ox qolu bəyinin də rəhbəridir. O bu sıfatla bəylərbəyi üvəni daşıyır. Bəylərbəyinin ağası isə xan, yəni hökmərdərdir. Əyanların vəzifəsi ağaların ziyyarət və onların çəğinşənnəna itaat etmək idi. Bayandır xanın sərhəd bəyi olan Bəkəl hər il Bayandır xanın divanına gelir və ona gətirdiyi hədiyyələri təqdim edər. Boz-ox başbuğu Aruz məiyətinə öz qolunun bəyləri olduğu halda bəylərbəyi Salur Qazanı ziyyarət edirdi. Rəhbərlərinə vəzifələrinə gəlincə, onlar tabeliklərindəkili vəzifəyə təyin etməli, yanlarına gələnləri, yaxud çəğinşənnənləri anənəyə uyğun olaraq qarşılamalı, eyni səviyyədəki adamlara eyni rəltər göstərməli, onların heysiyətlerinə toxuna-caq, qələblərinə qıracaq heç bir davranışa yol verməməli idilər. Xanlar xanı Bayandır xan ilə bir dəfə ziyyət etdərək bütün oğuz bəylərini qonaq edərək.

Salur Qazan bəy

Bəylərin başı və onların hamisidir. Buna görə də dastanlarda Salur Qazan bəy bəzən bəylərbəyi üvəni ilə yad edilir. Qazan bəyin atasının adının Ulaş olduğu da söylənilir; "Şəcəreyi-Tərakime" də isə Enkiş göstərilir.

Salur Qazan da ilədə bir dəfə bütün tabeliyindəkiler toplaşdıqları zaman yağımlı bir toy verir, toydan sonra bəylər onu salamlayaraq yurdlarına qayıdırlar. Ancaq bəylərbəyi Qazan son dəfə məlum olmayan səbəbə görə, yağımlı toyunu boz-oxların iştirakı olmadan, yalnız üç-oxlarla, yəni öz qolunun bəyləri ilə keçirmişdi. Qazan bə-

olan "Oğuzname"lərin "Dədə Qorqu" dəstənlərindən ayrı bir xüsusiyyət malikdir. Yenə "Şəcəreyi-Tərakime" də Burla Xatun altın güzgülü (aynalı) olaraq da vəsf edilir. Salur Qazan və Burla Xatunun tek bir oğulları vardır ki, bu da Uruzdur (Urusdur). Bu ad hər halda xalq adı olan rus ilə eynidir. XIV əsrdə məməlük əmirlərinin beziləri həmin adı daşıyırdı. Qızıl Orda xanı Toxtamışın Urus Qoca adlı bir emirini də taniyır. Qazan bəy nəye görə oğluna bu adı qoymuşdu? Buna qaneedici bir cavab tapmaq hər halda asan deyildir. Qazanın dayısı, boz-oxların başçısı da (təxminən) eyni adı daşıyır. Aruz Qoca "Şəcəreyi-Tərakime" də Urus od (atəş) gözlü kimi təsvir edilir.

İlaması nəticəsində öldüyü bildirilir. Qızın Səlcuq sözlərinin ilk kəlmesi bir oymağın adıdır, yoxsa ləqəbindir, bilinmir. Hər halda ikinci ehtimal daha qüvvəlidir.

Təpəözü möglüb edən Basata gelince, onun adı üç-ox-boz-ox çəkişməsinə aid dastanda da çekiçilir, amma aqibəti haqqında bir məlumat verilmir. Görəsən, o da atası Aruz Qoca kimi qardaş qırğından öldürümüşdür? Aruz Qocadan sonra boz-oxların başçısı kimi onun nəvəsi, Qızın Selcuğun oğlu Dəli Dündəri görür. Dəli Dündər bəzən Qazandan sonra ikinci, bəzən də Qazanın qardaşı Qara Gündən sonra üçüncü sıradə dayanır. Onun haqqında deyilən "bir savaşda üç kəz Qazanı atdan yixan" ifadəsi digər

şu şübhəsizdir. Bu ailənin üç-oxlarından olması da ehtimal edilir. Bu bəy haqda ayıca: "Qur qurma qışaqlı, küllihi altun günü" də deyilir.

Bügdüz Əmən:boz-ox qolundan olduğu göstərilir. Halbuki bügdüz boyu üç-oxların boyudur. Boz-oxlann Aruzdan sonra gələn ən nüfuzlu bəyi kimi nəzərə çarpir. Ləqəbi "bıyığı qanlı"dır: bundan əvel adı çəkilen Yeynəyin dayısıdır. Peyğənberin üzünə görən yeganə oğuz bəyi olduğunu söylənir. Aruz ilə Qazan arasında düşməncilik və döyüşlərdə Bügdüz Əmənin də adı çəkilir.

Dədə Qorqu dastanlarında bədi ünsürlər.

İşiq:Dədə Qorqu dastanlarında işığın hər yerde çox mühüm və müqaddəs bir ünsür olduğunu görürük.

Ağac:Mədəniyyət besiyi olan ağac da oğuz-türk dastanlarında mühüm yer tutmuş və işiq kimi, ağac da islamdan sonrakı türk dastanlarında da yaşamışdır ("Dədə Qorqu" dastanları.)

Ana dili kitabımız —

"Dədə Qorqu" dastanı



hamdi, comərd, xalqa qarşı şəfaqəlli, bəylərə qarşı nəzakətli, tərifləri xoşlamayan bir şəxsiyyət kimi nəzərə çarpar. "Şəcəreyi-Tərakime" dəki mənzumədə də onun düşmənə qarşı qazandığı müvəffəqiyyətlərdən və xalqa göstərdiyi yaxşılıqlardan bəhs olunur.

Burla Xatun

Bəylərbəyi Qazanın arvadı Burla Xatun idi. Misirdə məməlükər dövründə türk dilinə dair yazılmış bəzi əsərlərdə, burlanın üzüm mənasında olduğu söylənilir. Bu kəlmənin qıpçaqca olduğu başa düşüllür. Buna görə də ortada iki ehtimal var: ya Burla Xatun bir qıpçaq bəyinin qızıdır, ya da bu adı daşıyan bir qıpçaq şahzadəsinin adını götürmüştür. "Şəcəreyi-Tərakime" də Burla Xatun Sündür bəyin qızı kimi göstərilir. Lakin bu Sündür bəy haqqında heç bir məlumat verilmir. Yenə orada Burla Xatun bizim dastanda olduğu kimi, "boyu uzun" olaraq vəsf edilir. "Şəcəreyi-Tərakime" yə mənbə

Qara Güna:Qazan bəyin qardaşı,bəylərin yığınçığında böyük qardaşının sağında oturardı.Qara Günenin də bir oğlu var idi,adi da Qara Budaq idi. Ona bəzən Dəli Budaq da deyərdilər. 1 Sah Abbas dövründə Cuxursəd (İravan) bəylərbəyisi Əmir Gürənin bu oğuz bəyi kimi eyni adı daşıdığını görürük. Əmir Gürə qacar boyunun ağaçqoyunu obasına mənsub idi, özü da San Arslan laqəbinə daşıyırı. Amma əsası olan misal Şah Abbas hökmərənin ilk illərində bər amırın Budaq, atasının isə Qara Güne adını daşımasıdır. Bu adların dastanın təsiri ilə qoyulduğular tam aşkardır.

Uruz(Uruz)Qoca

Uruz Qoca: boz-ox qolunun ən böyük bəyidir. Aruz Qoca çox uzun boylu, qollarının və baldırlarının nazik, özünün ariq olduğu söylənir; ləqəbi de "at ağıllı" idi. Aruzun iki oğlu olduğunu görürük: Qızın Səlcuq və Basat. Bunlardan Qızın Səlcuğun Təpəözü vərüşmədə ödünlərin part-

bir üç-ox-boz-ox döyüşüne işaretdir.

Şir Səmsəddin

Şir Səmsəddin: Atasının adı Qəflet Qocadır. Müsəlman erəb dəşəyan iki bəyən biridir. Şir Səmsəddin "cəsurcasına Bayindr xanın yağısına basan" sözü ilə teriflənir.

Beyrək

Beyrək:Qazanın inağıdır, ıç oğuzdan. Böyük feodalların ən yaxın adamlar arasında inaqlar da nəzərə calb edir. İnaqlar hökmədar və bütün bəylərin həmişə yanlarında gəzən, onların şəxsi həyatlarında daxil olmuş adamlar idi. İnaq kəlməsinə Kaşqarda və digər əski əsərlərimizin heç birində rast gəlinmir. Səlcuqlarda hökmədar çox yaxın adamlara bəzən xas bəy deyildi. İnaq sözü Oğuz Türk İmperatorluğu olan Elxani dövründən (1256-1388) etibarən işlədilmişkədir.

Bəylərin, bəy usaqlarının heç bir zaman yanlarından ayrılmayan dostları var idi ki, onlara ümumi olaraq yoldaş deyildiyi məlumdur. Yoldaş kəlməsi Elxanlılar dövründə nöker anlamında işlədilirdi. Lakin dastanlarda nöker sözü yoldaşın sinonimi kimi işlədilmişdir. Beyrək Qazanın inağı olaraq çox yaraşıqlı bir gəncidir, ona görə çox vaxt inqab ilə gəzirdi. Beyrək ister gözəl görkəmi, istəsə də elə əxlaçı ilə "qalın oğuzun imrəncisi" ləqəbini almışdır. Onun haqqında "apalaca gərdəyinə qarşı gələn, yeddi qızın umudu" sözü də söylənir. Sonuncu dastana görə Beyrək Aruz tərefində öldürülmüşdür.

Yeynək

Yeynək: Qazılıq Qocanın oğludur. Qazılıq Qocanın Bayindr xanın veziri olduğu söylənir. Görünür, Qazılıq Qocanın adı eyniadlı dağın adından alınmışdır. Yeynək öz atasının Qazılıq Qocanın əsirlikdən qurtardığına dair bir dastan vardır. O, bir yerde bəylər başı olaraq vəsf edilir. Bu, Yeynəkin bir zamanlar bəylər-bəyilik etdiyi hökmünü çıxarmağa kafi olmasa da, onun yüksək mövqeli bir bəy olduğuna işaretdir. Yeynəkin Qazana "keşş" dediyi və "qalın oğuz bəylərini bir-bir atlardan yuxarı" da söylənir. Bunlar Yeynək və Qazan arasında səbəb və təfsilatını bilmədiyimiz bir vuruşmanın olduğunu ifade edir. Yeynəkin ailesinin köklü və en qüdretli ailələrdən biri oldu-

Qadın: Əski türk cəmiyyətində qadın bəzən aile rəisi olmuşdur. Bu əski türk dastanlarında qadın hər zaman evin direyi, kişinin vefalı yoldaşı və usaqlarının anası olmuşdur. Bu qadın anlayışının xüsusiyyətləri islamdan sonrakı dastanlarda da davam etmişdir. XII-XIV əsrlərdə oğuz dastanlarında Dədə Qorqu boyları bunu bədii bir şekilde görürlər.

Boz Qurd: Türklerin əski zamanlarda totəmpərest oldularına inanınlar Boz Qurd onların totəmi saymışlar. Dastanlarda Boz Qurd türkən cəddi olaraq heyat və sahə gücünü təşkil edir və hər zaman rəhber vəzifəsini ifa edir. Boz Qurd "Dədə Qorqu" dastanlarında da mübarek sayılır və Qazan xana rəhbər kimi yol gösterir.

Su: Əski türk dastanlarında su ve su sevgisi diqqəti cəlb edir.

Ağsaqqallar: Dastanlarda xanənlərin məsləhət alıb, hörmət elədikləri ağsaqqallar vardır. Ağ saqqallı, aq deyənəklə və təcrübəli olan bu yaşı adamlar xüsusən gənc hökmədlərlərdir.

Musiqi: Musiqi ilk çağlarda əvvəla dini həyacanı səsləndirən bir sənət olmuş, sonra hər növ həyat hadisələri ilə birləşmişdir. Dini mərasimlərdə, uğurlu ov zamanı, savaşlar da, əmək əsnasında, doğmaq və ad vermek mərasimlərində, eşq macəralarında sazların səsi insanları coşdurdu.

Saz şairənin ən əski ilahi (tanrı üçün söylədikləri şeir və qeyri-qeyri-dini şeirlərinin səzələşdiriləri məlumdur. Türkərin əskidən zəngin musiqiləri var idi. Musiqi aləti ilə çalğıları ahənglərə kuy və ya kök deyirdilər.

Oopuz: Müxtəlif saz alətləri arasından qopuzun xüsusi yeri vardır.

At: At da dastan qəhrəmanlarının vəfat və sadıq yoldaşdır. Oğuz türkəri at da qadın və silahlı kimi öz namuslu bilmışdır. At sevgisi islamdan sonra da türkərək arasında davam etmişdir.

Dədə Qorqu dastanlarının əhəmiyyəti.

Dədə Qorqu dastanları, daim təkrar etdiyimiz kimi, Türkiye, Azerbaycan, İran və Türkmenistanda yaşayan Oğuz Türkərinin, yaxud ümumi bir terminə, Qərb türkərinin biza məlum olan qadın dastanlarıdır.

Son